

Folklorşunas alim
Əli Şamilin "Qaşqaylar və
onların folkloru" kitabınu oxuculara təqdim edirik

avvalı ötən sayilarımızda

"525-ci qəzet"dəki yazımın
Şirazda əks-sədası və ya
Baba Kuhinin işığında

Bu yay Şirazda o l a r k a n g ö r ü ş d ü y ü m Qaşqay ziyalılarının Baba Kuhini kimi tanınan maşhur sufi alim Seyx Məhməddeli Əbu Abdullah Məhməd ibn Abdullah ibn Ubeydullah ibn Əhməd Şirvani Babakuhinin azərbaycanlı olmasına bilməmləri məni üzdü.

Bakıya qayıdanda "Qaşqay elinə sefər" adlı bir məqalə yazdım. Məqalədə Baba Kuhuya də geniş yer ayırdım. Həcmi böyük olsa da, məqaləmə "525-ci qəzet" in üç sayında naşır etdilər. "525-ci qəzet" də çap olunan məqalələrin surətləri İran İslam Respublikasında yaşayan bezi tanışlara göndərdim. Bir azdan xəber tutdum ki, Urmiyadan Ferhad Cəvadı məqalənin Baba Kuhu ilə bağlı olan parçasını eski əlibaya çevirərək dost-tanışına, "Xudaferin" dərgiına göndərib. "Xudaferin" dərgi da çox operativ şəkildə bu ilin Aban (Oktjabr) ayında naşr olunan 169-cu sayında onu çap edib. Şirazda da Əvəzullah Səfəri Keşkülü (Bizim öz yazı qaydalarımıza uyğun Əvəzullah kimi işlətdiyimiz ad Qaşqaylarda da belə deyilir, ancaq sanadlarında Farsca Evəzollah kimi yazılır - Ə.S.) hamının məqaləni Qaşqay lahcəsinin qaydalarına uyğunlaşdıraraq surətlə çəxib dost-tanışa arasında yayıb. Baba Kuhinin azərbaycanlı olması haqqında Əbdürəhman Caminin, Həmdulla Qəzvininin əsərlərini qaynaq göstərməyim onla in daha çox xoşuna gelib. "525-ci qəzet" in naşr etdiyi məqalələ Şirazda yaşayan Qaşqaylara öz təsirini göstərib. Oradan aldığım məktublar və videolar dan ötən cüma günü (İranda cüma günü istirahət günüdür. Həmin gün rəsmi idarələrde iş olmur, bazar bağlanır) 45-50 nəfər Qaşqayın aileləlikle Baba Kuhu mezarına ziyarət getdiyi, orada qurban kəsiklərini və birlükde süfrə açıb nahar etdiyiini öyrəndim. "525-ci qəzet" in naşr etdiyi məqalə Şirazda yaşayan Qaşqaylara öz təsirini göstərib. Oradan aldığım məktublar və videolar dan ötən cüma günü (İranda cüma günü istirahət günüdür. Həmin gün rəsmi idarələrde iş olmur, bazar bağlanır) 45-50 nəfər Qaş-

qayın ailelilikle Baba Kuhu mezarına ziyarət etdiyiini, orada qurban kəsiklərini və birlükde süfrə açıb nahar etdiyiini öyrəndim. Qaşqaylar Baba Kuhu mezarında qurban keşməkə kifayətlənməmişlər. "Ocaq" Qaşqay Mədəniyyət Mərkəzinin rəhbəri İsmayıllı Musallı, Qaşqaylannı milli fəallarından Quşamhüseyn Muğanlı Rahimi. Təmaddün (Mədəniyyət) mədrəsəsinin müallimi, uşaq yazarı, Qaşqay lahcəsində insan bədən üzvlərinin adları haqqında kitabın yazarı Zəhra Tahirif, yazarı Mahnaz

Bezənmişdir nar-i nurdan,
Musa kimi gelib Turdan,
Bakı, Şirvan, Nişapurun,
Şiraza bır dayaq galmiş.
Çixib elmin qıqacından,
(at çaparkan geriye dönüb ox atma)
deyilir
Soraq almış Həllacından,
Dönbə iſan Meracindan,
Minmiş Boraq atın, galmiş.
Tikilmiş sufu dekkəsi,
Rövənəq qalmış təkkəsi.
Sayqılardır fəlsəfəsi,
Qədamından oyaq galmiş.
Baklamış Xoca Ənsarı

naq gələndə hamı oraya toplaşar, səhbat edər, yeyib-içib gedərdilər. Sonra növbə ilə qonağı evlərinə dəvət edərdilər. Hər dəfə də qonaq hansı evə gedirdi, adamlar da oraya, qonağın başına toplaşırlar. 1980-ci illərdə bu ənənənin aradan qaldığı gördüm. Qaşqaylarda isə bu ənənə hələ də yaşayır. Kimin evinə gedirdiksa, oraya xeyli adam gəldi. Galənlər həm de xanımlarını, övladlarını getirirdilər. Ev sahibinin dəvət etmədiyi, bəzən tanımadiği bu

ni"ne gəlmişdi. Qaşqaylar haqqında bir neçə kitab nəşr etdirmiş Mənuçehr Kəyanı orda "Qaşqaylarda Novruz bayramı" mövzusunda məruza etdi. Həmin simpoziumda mən de Ordubad rayonundan topladığım materiallər üzrə "Novruz bayramında xanbəzəmə" haqqında danışdım. Bizim Kəyanigilə gedmişimizdən xəber tutan xeyli Qaşqay aydınları da oraya gəlmüşdi. Gelenləri ilk dəfə idi gördüm. Amma səhbatimiz elə şirin keçirdi ki, ele bil neçə ilin yaxın tanışları idik.

Qaşqaylar və onların folkloru



Rahmat İğdiri məzar başında öz yuzalarını oxumuş, "525-ci qəzet" de naşr edilən məqalənin surətini paylaşımlar. Beləcə, məqalə bir qrup Qaşqay insanını Baba Kuhu işığına toplaşmışdır. Toplantının taşıklarında xüsusi fealiq göstərən, şair ve araşdırmaçı Əvəzullah Səfəri Keşkülü "525-ci qəzet" dən Baba Kuhu haqqında yazılın məqaləni oxumaqla kifayətlənməmiş, özünün son günlər yazaraq Baba Kuhuya və Qarabağa həsr etdiyi şeirlərini da oxumuşdur.

Baba Kuhu ağırlaması

Gel qonağa hörmət qılaq,
Bakdan bir qonaq galmiş.
Bu qonaqdan qədir bilək,
Bizden almış soraq, galmiş.
Ariflərin atasıdır,
O, Şirvanlı balasıdır,
Qaf dağının Ənqasıdır,
Yolları çox uzaq galmiş.

Göra Fəxreddin Əttarı,
Xorasanın alimleri,
Sanki yeddi çıraq galmiş.
Müsahiblər mükəmmidir.
Başında Xoca Ədməmdir, (Şirazın məşhur anıllarından İbrahim Ədməmə İşarədir)

Nəzər qıl, gör na aləmdir,
Axib dağdan bulaq galmiş.
Abu Abdullah Bakvi,
Əcam soylu Baba Kuhı,
Müridləri çəkdi "Yahu!"
Ki mürşid-xoşdamaq galmiş.
Gül aćmış Bakı bağları,
Nə parlaqdr yanaqlan,
Şirazda Türk uşaqlan.
Güleş gültək dodaq, galmiş.

Şair Əvəzullah Səfəri Keşkülü şeirində suli alimlərin adını çəkmis və sufi terminlərinən geniş istifadə etmişdir. Əvəzullah Səfəri Keşkülü onları "Sanki yeddi çıraq galmiş" kimi vermişdir. Qaf dağında yaşayan əfsanəvi Simurq quşunu suflər Ənqə adlandırrıllar və gizli, gözla görünməyən şeylər də ənqə deyirlər. Həm də Haqqın mərifəti, mənəvi dəyər Ənqə kimi veriliir. Ərəb dilində od anlamını veren nar sözünü suflər insanın ad-sanını, vücudunu yandırıb onu maddi bağlılıqdan qurtaran eşq odu kimi işlədirələr. Şirazda Qaşqay evlərinde qonaq olarkən kəndimizi xatırladan çox şeyle rastlaşırdım. Texminən 1960-ci illərdə kəndimizə, biriñin evine Gəncədən, Bakıdan, İrvandan və b. yerlərdən qo-




Qaşqay aydınlarının bir qrupu ailibər ilə birlikdə Baba Kuhinin məzarını ziyarət edərək

adamların gəlisiində rahatsızlığı duyduğunu hiss etmediim. Əksinə, xoşhal olduğunu gördüm. Görünür, elat ənənəsini hələ da davam etdirirlər. Şirazda olduğumuz günlərdə müxtəlif peşə sahibi olan Qaşqay aydınları ilə görüşüb dərdlədik.

**Xəstəya baş çəkmək:
Mənuçehr
Kəyanının evində**

Şirazda şəxsan tanıldığım bir alim vardi - Mənuçehr Kəyanı. Onu xəbər aldım. Dedilər ki, xəstədi. Ona baş çəkməyi, türkiyilər demiş, "Keçmiş olsun!" deməyi qərara aldıq. Aşxam dəstlərini birlikdə onun evinə geldik. Mə-

Mənuçehr Kəyanı ilə sonralar da bir neçə elmi toplantıda görüşdü. Qaşqayların tarixi, etnoqrafiyası, folklor ilə bağlı bir neçə kitabı vardi. Hətta istədik ki, onun Qaşqay folkloru ilə bağlı yazıları əsasında AMEA Folklor İnstitutunda bir "Qaşqay folklor antologiyası" kitabı da çap edək. İşə başlamaq istəyəndə gördük ki, Mənuçehr Kəyanı folklor materiallarını toplayıb və çap etdirərkən pasportlaşdırıldığı bir yana, Fars diline tərcümə edərək də sərbəstiylə yol verib. Bu da institutumuzun qaydalarına uyğun gəlmədiyi üçün başlanmış iş yarıda qaldı. Mənuçehr Kəyanı Bakıya da tez-tez gəldi. AMEA Fəlsəfə və Hüquq İnstitutunda doktorluq müdafiə etdi.



Sakilda soldan: Əli Şamil və Mənuçehr Kəyanı

nuçehr Kəyanı ilə ilk dəfə 1999-cu ilin Novruz bayramı günlərində Türkiyənin Elazığ şəhərində görüşmüştük. Fırat Üniversitesi rektörlüyü, Atatürk Yüksek Kurumu, Atatürk Kültür Mərkəzi Başkanlığının 18-20 martda keçirdiyi "Türk dönyüsündə Nevruz. Üçüncü Uluslararası biliq səle-

ni"ne gəlmişdi. Qaşqaylarda novruz məruza etdi. Həmin simpoziumda mən de Ordubad rayonundan topladığım materiallər üzrə "Novruz bayramında xanbəzəmə" haqqında danışdım. Bizim Kəyanigilə gedmişimizdən xəber tutan xeyli Qaşqay aydınları da oraya gəlmüşdi. Gelenləri ilk dəfə idi gördüm. Amma səhbatimiz elə şirin keçirdi ki, ele bil neçə ilin yaxın tanışları idik.

ardı var..